

Teşsil Nazirliyi məktəblilər üçün "Ədəbiyyat biliciləri" müsabiqəsi elan edib. Müsabiqə, şagirdlərin bu sahədə istedadlarını, yazı qabiliyyətlərini üzə çıxarmağa hesablanıb. Ancaq bizdə indiyə qədər məktəb yaşılı uşaqlar üçün ədəbiyyatın yaşa görə kateqoriyaya bölünməsi aparılmayıb. Uşaqlar əllərinə keçən kitabları oxuyurlar. "Müzakirə"miz zamanı filoloqlar, ədəbiyyat adamları da bu fikri təsdiqlədilər.

"MƏNƏVİ DƏYƏRLƏR ÜZƏRİNDE DÜNYƏVİ DƏYƏRLƏR"

Filogiya elmləri doktoru, professor Buludxan Xəlilov yaş kateqoriyalarına görə bədii ədəbiyyatın təsnifatlanmasına tərəfdarıdır. Professor deyir ki, uşaqların bilik dairəsi konkret bədii ədəbiyyatlarla müəyyənləşməlidir. Yəni məktəblilər hansı ədəbiyyatı oxuya bilərlər, hansını yox: "Bizdə hələ bu təcrübə yoxdur. Sovetlər dönməndə məktəblinin oxuyacağı kitabların sərhədləri müəyyənləşirdi. Hətta, lap ucqar kənd kitabxanalarında məktəblilərin hansı kitabları oxuyacağı müəyyənləşmişdi. Mənə elə gəlir ki, bu istiqamətdə güclü işlər görülməlidir. Tutaq ki, ibtidai sinif uşaqları hansı kitabı oxumalıdır, yuxarı sinif şagirdləri - 5-9, 10-11-ci siniflər hansı kitabları oxumalıdır, o siyahı müəyyənləşməlidir. Kitabların adları, müəlliflər dəqiqləşməlidir. Mənə elə gəlir ki, bunun üçün Təhsil Nazirliyində, ayrı-ayrı rayonlardakı təhsil şöbələrində, eyni zamanda məktəblərin özündə hansı kitabların oxunması ilə bağlı ciddi təsnifatlar aparılmalıdır. Təhsil Nazirliyi Bakı şəhərinə, onun rayonlarına, eləcə də regionlarda təhsil şöbələrinə müraciət etməli, onların təkliflərini almalıdır. O təkliflər Təhsil Nazirliyinin müvafiq şöbələrində qruplaşmalıdır. Qruplaşandan sonra təsnifat aparılmalıdır. Bu, vacib məsələdir. Ona görə ki, informasiya əsində yaşayırıq. İstəyib-istəməmeyimizdən asılı olmayaraq, internet resursları həyatımıza açıq şəkildə daxil olub. Uşaqlar çəş-baş qalıqlar: nəyi oxusunlar, nəyi yox. Belə olan təqdirdə, bu məsələyə ciddi nəzarət olmalıdır". Professor bildirdi ki, əvvəlki dövrlerdə buna nəzarət var idi. Belə ki, "Məktəblinin seriyası" adı altında əsərlər çap olundurdu: "Əgər Rusiyada bu mənada təcrübə varsa, milli regional xüsusiyyətlərimizi, adət-ənenələrimizi, milli ədəbiyyatımızın ənənəsini nəzərə almaqla, həmin təcrübədən istifadə edib, bu işləri düzübüqşəmaliyiq".

B.Xəlilov hesab edir ki, uşaqlarımıza dəyərlərimizi aşlayan kitabları öyrətmeliyik: "Bir dəfə bir türk jurnalist Nobel mükafatçısı olan yəhudü yazıçıya belə bir sual verir: "Necə olur ki, yəhudilər bütün ixtisaslar üzrə görkəmli alım olurlar? Niye Nobel mükafatçılarının əksəriyyəti yəhudü olur? Yazarının cavabı belə olur: Biz uşaqlarımıza uşaqlıqlından ən dəyərlərini oxumağı öyrədirik. Bu kitablar birbaşa yəhudü xalqının dəyərlərini uşaqlara aşılıyor. Onların içərisində milli-mənəvi və ədəbi dəyərlərimiz gedir". Mən də istərdim ki, uşaqlarımızın yaş səviyyəsinə uyğun nağıllarımızı, dastanlarımızı, onların motivləri əsasında yazılın əsərləri, onların yaş səviyyəsində olan və dini-dəyərlərimizi aşlayan

əsərləri öyrədək ki, bünövrə ola bilsin. Bu bünövrə olandan sonra uşaqlar mənəvi dəyərlər üzərində inkişaf edib, dünyəvi dəyərləri öyrəne biləcəklər. Dünyəvi dəyərlər milli-mənəvi dəyərlərin özülü üzərində qurulacaq".

BELƏ BİR TÖVSIYƏ PİŞ OLMAZ

"Altun" kitab nəşriyyatının direktoru Rafiq İsmayılovun fikrincə, eğer hər hansı bir kitab qanunvericiliyə uyğun nəşr olunubsa, onun oxunması tövsiyə olunur: "Nəzərə almaq lazımdır ki, uşaqlar orta məktəbi 16-17 yaşında bitirirlər ve onlar artıq bu yaşda forma-laşmış adamlardır. Onlar istənilən kitabı oxuya bilərlər. Düzdür, kitabı oxunmasında bəzi müəyyən məhdudiyyətlər var. Naşir Türkiye Təhsil Nazirliyinin "Yüz təməl

UDUZDUĞUMUZ MƏSƏLƏ

Yazıçı Reyhan Yusifqızı da hesab edir ki, bədii ədəbiyyat yaş kateqoriyalarına görə bölməlidir. Belə ki, bədii əsəri uşaqa verəndə, eğer uşaq onu oxuyub başa düşmürse, bu, onda əks reaksiya verə bilər. Yəni uşaq kitabdan daha da uzaqlaşa bilər: "Bu baxımdan, məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. Üstəlik, kitabı dili çətin olsa, uşaq oxuyub anlamasa, bundan sonra kitabı oxumayacaq. Xüsusən ilk oxuduğu kitabların uşaq üçün böyük əhəmiyyəti var. Çünkü o, bədii ədəbiyyatla bağlı ilk təsəssürati oxuduğu həmin kitablardan alır". Yazıcı hesab edir ki, uşaqların oxuması üçün nağılların böyük əhəmiyyəti var: "Nağıllar həmişə maraqla qarşılır. Hami nağılı sevir. Təbii ki,

Görsünlər ki, dünyada nəyi yaxşı, maraqla qarşılıqlar. Amma təessüf ki, bu kitablar Azərbaycan dilinə tərcümə olunmayıb. Mənə elə gəlir ki, bu tərcümə ilə məşğul olmaq lazımdır. Fikrimcə, dünyada ən çox oxunan kitabların siyahısını çıxarıb tərcümə edərək, uşaqlarımıza vermək lazımdır. Dünyaya ineqrasiya olunmaq lazımdır. Biz elə bir dövrde yaşayırıq ki, dövlət kimi tek deyilik. Ətrafımızda yaxşılardır, pislər, qonşularımız, xeyixahlarımız, bədxahlarımız var. Ona görə, uşaqlar da bilməlidirlər ki, hansı zəmanədə yaşayırlar, planeti nələr gözləyir. Onların bu kimi məsələlərdən xəberi olmalıdır. Uşaqlarımızın müasir ədəbiyyatı oxumasının tərəfdarıymış ki, onların intellekti yüksək olsun. Onlar dünyadan baş çıxarmalıdır. Biz

Bədii ədəbiyyat yaşa görə təsnifatlansın?



onlara, bizsiz yaşamağı öyrətmeliyik. Ancaq bu məsələdə bir qədər uduzuruq".

HƏSSAS MƏSƏLƏ

Yazar Səxavət Sahil hesab edir ki, məktəblilər üçün kitablar hər yaş kateqoriyası üzrə olmalıdır. Belə ki, bu cür kitablar adətən kollektiv redaksiya tərəfində hazırlanır və üzərində konkret yaş göstərilir ki, uşaqlar və valideynlər kitab seçərkən tərəddüd içinde olmasına: "Çünkü hər yaşın özünün oxu vərdisi və mövzusu olmalıdır. Məsələn, əvvəller belə kitabların təsnifatı üçün, nəşrlərin üstüne "Kiçik yaşılı məktəblilər üçün" sözləri yazılırdı. Yəni bu iş

"əsər" adlı layihə çərçivəsində nəşr olunan əsərləri nümunə kimi göstərir: "Bu siyahıya Türkiye və dünya ədəbiyyatının ən gözəl nümunələri daxildir. Onların müxtəlif yaş qrupları üzrə nece bölünməsi ilə bağlı nazirliyin tövsiyəsi də var. Fikrimcə, belə bir siyahının bizdə de olması yaxşı olardı". Naşırın fikrincə, bu gün həm valideynlər, həm də şagirdlər kitab seçimində çətinlik çəkirər. Belə ki, belə bir siyahını tövsiyə etmek pis olmazdı: "Bizdə belə bir siyahının mövcudluğu haqda məlumatim yoxdur". Naşır hesab edir ki, yaş qruplarına görə ədəbi əsərlərin təsnifatlanması vacibdir: "Bədii ədəbiyyatın az qala 3 yaşından etibarən yaş kateqoriyalarına bölgünmesi lazımdır. Yəni 3-5, 5-7 və s. yaş qrupları üzrə uşaqların oxuması üçün kitablar təsnifatlandırılmalıdır. Ancaq psixoloqların, ədəbiyyatçılardan iştirakı ilə belə bir siyahının tərtib olunması ilə rastlaşmamışam. Kitabların formatı, illüstrasiyanın ölçüsü, əsərlərin bicimi göstərilməlidir". R.İsmayılov məzəqalarda ucuz, xoşagelməyən illüstrasiyalarla nəşr olunan kitabların satıldığını deyir: "Validəyin də bu dərinlikləri o qədər bilmədiyindən, seçimdə səhv edə bilər. Təhsil Nazirliyi belə bir tövsiyə hazırlas, pis olmaz".

uşaq klassik ədəbiyyatı bilməli, klassikləri tanımlıdır. Ancaq mən müasir ədəbiyyatın daha çox oxunmasını görmək istərdim. Müasir kitablar uşaqlara daha yaxındır. Çünkü uşağı bir növ yaşıdagı cəmiyyətə hazırlamaq lazımdır. Bunun üçün uşaq yaşıdagı cəmiyyət haqqında çox məlumatə malik olmalıdır".

Son illər elmi fantastika janrinin populyar olduğunu deyən yazarının sözlərinə görə, Avropada da, bizim uşaqlar arasında da bu janr çox populyarlaşdır. R.Yusifqızı bu mövzuda "Yaşıl gözlü qız", "Zamanın esirləri" və "Uzaq planetin sırrı" adlı elmi-fantastik trilogiya yazır: "Bu əsərlər çox böyük maraqla qarşılır. Bundan əlavə, bizdə elmi-kütüvə kitablar yox səviyyəsindədir. Mən bunu görəndən sonra elmi janrda "Kompüterin qəribə tarixi", "Riyaziyyat əyləncəli ola bilərmiş" və s. adlı bir neçə kitab yazdım. Belə deyim, bizim gələcəyimizi qura biləcək uşaqlar bu kitabları oxuyurlar. Bunlar ağlı uşaqların kitablarıdır". Uşaq ədəbiyyatında Andersen mükafatının Nobel mükafatına bərabər olduğunu deyən yazıçı bildirir ki, bu mükafata layiq görülen kitabları bütün dönyanın uşaqları oxuyurlar: "İstərdim ki, bizim uşaqlar da bu kitabları oxusunlar.

həssas məsələ olduğundan, dəqiqlik tələb edir. Digər tərəfdən də, mövzular elə seçiləlidir ki, uşaqların psixologiyasına mənfi təsir ələməsin, onların inkişafına təkan versin". S.Sahil şagirdlərə tövsiyə olunan mövzular içərisində vətənpərvərlik mövzularının üstünlük təşkil etməsini təbii hesab edir: "Lakin bunun özünün də hansı janrda, hansı formada təqdim olunmasından çox şey asılıdır. Hesab edirəm ki, burda dastanlara, dünya xalqlarının, xüsusən də türk xalqlarının dastanlarına, mifologiyalarına, nağıllarına üstünlük verilməlidir. Məktəbin sonuncu sinfinde oxuyan şagirdlər üçün isə macəra romanları, sərgüzəşti tipli əsərlər, həmçinin düşüncənin inkişafı və informasiyası bol olan kitablar tövsiyə edilməli və ayrıca nəşr edilməlidir". Yazarın fikrincə, uşaqların bədii ədəbiyyatı oxuması yaxşı hal olsa da, onların hər bir kitaba meyl etməsi düzgün deyil. Xüsusən də ağır yüklü, beynin yoran, psixoloji əsərləri oxumaları yolverilməzdir: "Bu cür əsərlər onların psixoloji durumuna və eqli inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, həm müəllimlər, həm də valideynlər uşaqların oxuduğu kitablarla nəzarət etməli, onları düzgün yönləndirməlidirlər".

Tərənə Məhərrəmova